

Yaddaşlarda yaşayanlar

Milli mətbuatımızın fədakar tədqiqatçısı

Bugünlərdə şəxsi arxivimi aşdırarkən, tanınmış mətnşunas və mətbuat tarixçisi, professor Nazim Axundovun 20 yanvar 1991-ci ildə mənim "Xallı gürzə" tarixi romanım barədə yazdığını məqalənin əlyazmasına rast gəldim. Yazını bir daha oxudum. Yaddaşında Nazim müəllimin səsi canlandı, onun nurlu çöhrəsi, bəylək ədası xəyalimdə cılveləndi.

O vaxt çalışdığım "Yazıcı" nəşriyyatının 1989-cu ilin tematik planında 15 müəllif vərəqi həcmində kitabı plana salılmışdı. Lakin məlum 1988-ci il hadisələri bu kitabı çap etdirmək həvəsimi öldürdü. Qarabağ xanlığının, Şuşa qalasının banisi Pənahəli xan Cavanşir haqqında roman yazımaq fikrine düşdüm. Bu da təsadüfi deyildi. Mən hələ 1982-ci ildə Pənahəli xanın nəvəsi Ağabeyim ağa haqqında "Təbəssüm çıçeyi" adlı povest yazmışdım, lakin onun İran həyatını əks etdirən mənbələri əldə edə bilmədiyimdən bu əsəri çap etdirməyə tələsmirdim. Bu mövzu ətrafında işləyərkən Pənahəli xan haqqında da müəyyən məlumat əldə etmişdim.

Nə isə, mən roman üzərində çox həvəsle işləməyə başladım. Baş verən ictimai-siyasi hadisələr də işimə təkan verdi. 1990-ci ildə romanın böyük bir hissəsini yazıb, o zaman 45 min tirajla nəşr olunan "Karvan" jurnalına verdim. Əlyazmanın redaksiyanın bütün əməkdaşları – baş redaktor Oqtay Salamzadə, məsul katib Əmir Mustafayev, şair Ağasəfa, Dilərə Vəkilova, Mahmud Abbasov oxuyub, çap üçün qəbul etdilər. Romanın böyük bir hissəsi elə həmin il jurnalın 11–12-ci saylarında çap olundu. Mən bundan ruhanıb romanı bitirdim. Lakin tarixi mövzuda ilk qələm təcrübəm olduğundan çox nigarançılıq hissi keçirirdim. Nigarançılığıma son qoymaq üçün romanı Qarabağ xanlığının tarixini yaxşı bilən bir adama oxutmaq istəyirdim. Bu niyyətlə soraqlaşanda dostlar romanı professor Nazim Axundova oxutdurmağı məsləhət bildilər.

Doğrusu, mənim o vaxta qədər Nazim Axundovla tanışlığım yox idi. Amma onun mətbuatımızın tarixinə aid yazılarına yaxşı bələd idim. "Molla Nəsrəddin" jurnalının nəşri tarixi", "Azərbaycan saitə jurnalları", "Mətbuat: bibliografiya – 1875–1920" kitablarını oxumuşdum.

Nazim Fərrux oğlu Axundov Xankəndidə Dövlət İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdürü işlədiyi üçün Bakıda yaşamırdı. Mən romanımın əlyazmasını Nazim müəllimə göndərməyin yolunu aradığım bir gündə rəhmətlilik Namiq Babayev ("Xaribülbülfəsanəsi")-ni de "Azərbaycan təbəti" jurnalında ilk dəfə bu istedadlı gənc alım yazısını çap etdirmişdi) "Yazıcı" nəşriyyatına, mənim müdürü olduğum nəşri şöbəsinə gelmişdi. Hal-əhvaldan sonra ondan xahiş etdim ki, romanımın əlyazmasını Şuşaya aparsın, əvvəl özü oxusun, sonra Nazim müəllimə mənim xahişimi yetirsin. Beləcə, Namiq Babayev əlyazmamı götürüb apardı. Bir müddət sonra zəng edib məni romanın yaxşı yazılıması münasibəti ilə təbrik etdi və əlyazmasını Nazim müəllime verdiyini söyledi.

Nazim Axundov isə romanı nəinki oxuyur, hətta institutda onunla birgə çəlisan şair Ənvər Əhmədə, tarixçi-yazıcı Şahlar Həsənoğluna və başqalarına da oxutdurduğandan sonra müzakirəsini keç-

rir. Bununla da rahatlıq tapmayıb əsər-dən müəyyən parçaları müəllif haqqında kiçik bir tanıtılma ilə "Şuşa" qəzeti təqdim edir. O, şübhəli oxuculara məni belə təqdim eləmişdi: "Mustafa Çəmənli müasir Azərbaycan nasırlarından biridir. Onun hekayə və povestləri oxucular tərəfindən rəğbətlə qarşılanır. Hazırda "Yazıcı" nəşriyyatında nəşr bölməsinə rəhbərlik edir.

Mustafa Çəmənli Pənahəli xanın həyat yolunu, Qarabağ xanlığının əsasını qoymasını, Bayat, Şahbulaq və Şuşa qalalarını tikdirməsini, xarici və daxili düşmənlerə qarşı qalibiyətli mübarizəsini əks etdirən "Xallı gürzə" romanını bitirmişdir. Romandan bəzi fəsilləri oxuculara təqdim edirik.

Bələliklə, "Şuşa" qəzeti 1991-ci il 12 yanvar tarixli nömrəsində başlayaraq romandan parçalar hissə-hissə dərc olunur. Bu ərefədə mən çox narahat idim. Həm erməni separatçlarının üzündən, həm də qış fəsli olduğundan Şuşaya gediş-geliş xeyli çətinləşmişdi. Ölükədə xoas hökm süründür. Mən romanın vaxtında nəşr olunmasını istəyirdim. Əsərin əlyazması isə Şuşada, Nazim müəllimdə qalmışdı. Mən çox çətinliklə onunla əlaqə yaradıb əlyazmanı Bakıya – mənə gəndərməsinə xahiş etdim.

Bir neçə gündən sonra nəşriyyatın baş redaktoru Cəmil Əlibəyov daxili telefonla məni yanında çağırıldı. Onun kabinetinə girəndə ağsaçı, nurlu sıfətli bir kişinin Cəmil müəllimlə üz-üzə oturub, səhəbət etdiyini gördüm. O məni tanımadı, mən isə onu kitabındaki şəklindən, bir də qarşısındaki qovluğunadan tanımadım. Qəlbə təmiz Cəmil müəllimin üzü nurlanmışdı:

– Nazim müəllim, – dedi, – bayraqdan romanını təriflədiyin cavan oğlan budur.

Nazim müəllim qalxbı mənimlə mehbərbəcəsina göründü:

– Təbrik edirəm! Cəmil müəllimə də demisəm, sənin romanın bu gün 100 min tirajla çap olunsa, satılar.

– Belə yüksək fikirdə olduğunuzu görə sizə təşəkkür edirəm! – dedim.

O, romanın əlyazmasını və bir topa qəzeti mənə uzadaraq:

– "Şuşa" qəzeti 12 nömrəsində romanından fəsillər çap edib. Darıxdın, redaksiya istəyirdi ilboyu əsərini çap etsin, – dedi.

– Nazim müəllim, buna görə də təşəkkür edirəm. Görürsünüz də hadisələr necə cərəyan edir. İstəyirəm əsərim kitab halında çıxsın, qorxuram sonra gec ola.

– Doğrudur, – dedi, – romanın haqqında ürək sözlərimi də yazmışam. Xoşun gəlse, çap etdirərsən.

– Çox məmənunam, – dedim. Sağollaşıb əlyazmamı görmək istəyəndə Cəmil Əlibəyov gülə-gülə:

– Qoy qalsın, aparım oxuyum. Görüm nə yazmışan belə, Nazim müəllim bərk tərifləyir.



– Nə olar, Cəmil müəllim, çox şad olaram ki, bu əsəri siz də oxuyasınız, – dedim və qəzətləri, Nazim müəllimin məqaləsini götürüb çıxdım.

Bir həftədən sonra Cəmil müəllim əsərimi çapa imzaladı və "ürəyində daha bir şey qoymamışan qala, təbrik eləyirəm" deməyi də unutmadı.

1991-ci ilin mart ayında "Qızıl Şərq" metbəsinə göndərilən romanım, xeyli gec, 1992-ci ilin fevral ayının 17-də 30 min tirajla işiq üzü gördü. Mən Nazim müəllimin məqaləsini makinada yazardıb "Ədəbiyyat qəzeti"nə təqdim etdim. Nazim Axundovun romanım haqqında yazdığı "Tarixin yaddaşı – yazıçının romantikası" məqaləsi "Tarixi yaddaşın bərpası" adı ilə həmin qəzeti 6 mart 1992-ci il tarixli nömrəsində dərc olundu.

Professor Nazim Axundov çox işiqli, xeyirxah şəxsiyyət idi. İlk tanışlıqdan sonra aramızda səmimi ünsiyyət yaranmışdı. O, "Yazıcı" nəşriyyatında 2 cilddə çapa hazırlanın "Qarabağnamələr"in tərtibçisi, "Qarabağ salnamələri" kitabınn müəllifi kimi və fars dilindən tərcümə etdiyi Nasir Nəcminin "Abbas Mirzə: XIX əsi Rusiya-İran-Azərbaycan münasibətləri" (bu kitabın redaktoru olmuşam) əsərinə görə nəşriyyatla müntəzəm əlaqə saxlayırdı və buna görə də vaxtaşırı görüştürdü. Şuşa işğal olunduqda sonra o, Bakıda yaşayırdı (indi təessüflənirəm ki, Nazim müəllim 44 günlük ikinci Qarabağ savaşında çox sevdiyi doğma Şuşasının işğaldan azad edildiyi günü görmədi).

Bir dəfə eştidim ki, xəstə yatır. Cərərah dostum Çingiz Baxşəliyevlə onu yolu luxmağa getdik. Yataqda olsa da, nikbin ruhdaydı. Çingiz həkim ona bəzi məsləhətlər verdi. Gelişimizdən çox məmən olmuşdu. Bu mənim onunla son görüşüm idi.

Professor Nazim Fərrux oğlu Axundov 20 iyun 1924-cü ildə Şuşada dünyaya göz açmışdı, 10 mart 1994-cü ildə isə Bakıda dünyasını dəyişdi. Bu gün möhtərem professorun vəfatından 30 il keçir. Allah ona rəhmət eləsin. Onun işqli xatirəsi həmişə mənimlərdir.

Mustafa ÇƏMƏNLİ